

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvədə baxış

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb

Azərbaycanın müstəqillik illərində yürütüldüyü tarazlaşdırılmış xarici siyaset, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosial-yönümlü daxili siyaset onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasetinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir.

AZERTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.

Mötəbər tarixi mənbələrə əsaslanan dəyərli nəşr


Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisenin neden başladığını en mötəbər mənbələrə əsasında, sistemli şəkildə ve mərhələlər üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin mahiyyətini, səbəblərini və indiki konyunkturuunu anlamak üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyətinin Cənubi Qafqazda köçürmə siyaseti kontekstində araşdırmaq lazımdır.

Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillerin Rusiyaya birləşdirilməsi, XIX əsrde rus-İran müharibələri, Türkmençay müqaviləsi və ermənilərin ezelə Azərbaycan torpaqlarına - keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası mentiqi ardıcılıqla diqqətə çatdırılır. Bütün bunları müəllif hadisələrin cərəyan etdiyi dövrün mənbələri, o cümlədən Rusyanın İranda səfiri olmuş Aleksandr Qribodəyovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” (1828) qeydləri, Sergey Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şəhri” (1831), Qafqaz Arxeografiya Komissiyasının Aktları (1878) və digər mənbələr əsasında təqdim edir. Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərefindən köçürünlənlər olub. Bu və digər mənbələr regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbetinin sünə şəkildə dəyişdirildiyini təsdiqləyir. Akademik təzkibedilməz faktları ümumiləşdirərək yazar: “Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermə-

nilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və geləcəkdə orada Türkiye və İranla həmsərhəd olan ayrıca erməni vilayeti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərine bu regionda çar Rusiyasının sədəqətli müttəfiqləri, yəni, Rusyanın forpostu olmaq vəzifəsi qoyurdu”.

Çar Rusiyasının ermənipərest siyasetinin sovet Rusiyası tərefindən də davam etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin sünə şəkildə yaradılmasını, habelə Zəngəzur, Goyçə və Azərbaycanın digər ezelə torpaqlarının Ermənistanın tərkibinə qatılmasını, Naxçıvanın ankлавa çevrilməsini buna misal olaraq göstərir. Müəllif, həmçinin sovet dövlətinin Türkiye ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərest dairələrin məqsədönlü fəaliyyətini diqqətə çatdırır: “Gizli deyil ki, erməni şovinizminin ideoloqları enənevi olaraq Türkiye və Azərbaycana açıq iddialar ireli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtile “dənizdən-dənizə uzanan böyük Ermənistən” in vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtarıyyətə nail olmaq, bununla da geləcəkde Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdirilər”.

Akademik Ramiz Mehdiyevin vurguladığı məqamlardan biri də ermənilərin köçürüldükəli ərazi də etnik tərkibin dəyişdirilməsinə yönəldilən siyasetdir. Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisində ermənilərin köçürülməsinə dair faktlar daxil edilib. Görkəmli alim bu qənaətə gəlir ki, çar Rusiyası və sovet hakimiyəti tərefindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyaseti regionun demografik mənzərəsini əhəmiyyətli dərcədə dəyişib. 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistanın, Dağlıq Qarabağdan və Azərbaycanın işğalı edilmiş yeddi rayonundan qoyması



bu prosesin son akordu olub. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasetinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır.

Müəllif ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazar ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremlədəki və xarici ölkələrdəki havadaları tərefindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin ovaxtkı rehberliyinin milletçilərinin separatçılıq səylerine himayədarlıq yolunu seçməsi vəziyyəti dəha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində töredilmiş təxbirata məhz bu kontekstdə yanaşmaq lazımdır.

Akademik Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-pəşkarlığının da Azərbaycan ərazilərinin işğalına

şərait yaratdığını təessüflə qeyd edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi dövlətlərarası münaqişə kontekstində

Münaqişənin sonradan SSRİ-nin dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazar: “Bu münaqişə beynəlxalq problem, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, hem də qarşiduruma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmı oldu”.

Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılından sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərefindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müdədə Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz eksi ni tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərefindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyü dəstəkleyən qərar və qətnamələrini xatırladır.

Bununla yanaşı, əsərdə Ulu öndə Heydər Əliyevin hakimiyəti qaydısından sonra Azərbaycanın yürütüldüyü uğurlu xarici siyaset, o cümlədən Budapeşt, Lissabon samitlarında münaqişənin həlli istiqamətində irəliləyişlər də diqqətə çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin ikili standartları problemin həlliinə mane olan amillərdən biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.

Ermənistan fürsəti əldən verərək sülhü uduzub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin hell edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın “Mühərbi, yoxsa sülh: düşünmək vaxtidır” məqələsindən götürülen tezislər bu gün də aktuallığını saxlayır. Yaxud “BE Berlin Economics GmbH” konsalting şirkətinin Berlin qərargahının işğalı edilmiş yeddi rayonundan qoyması

hının bu ilin əvvəllerində apardığı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsisi” adlı araşdırma-da sülhün qonşu dövlət üçün faydalı göstərilir.

Eləcə də siyasi kontekstdə, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvədə qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistənən baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirəmək cəhdinin beynəlxalq vasitəcılər tərifindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının deyişməyini vurgulayır. Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: “Danışıqlar formatı dəyişilməz qalıb. Danışıqlar üzün illər olduğu kimi, Ermənistən və Azərbaycan arasında aparılır”.

Akademik yazar: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbe”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayib. Lakin Ermənistən rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistən, əsində, qalıb gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmek üçün bugünkü Azərbaycanı Ermənistənla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ildə daha da artacaq”.

Əsərdə Dağlıq Qarabağda Ermənistən tərefindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harold Keyninin “Narko-Qarabağ” kitabına istinadla əlib göstərilir.

Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan “Siyasetçi növbəti seckilər haqqında düşünən insan, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlerini xatırladan akademik Ramiz Mehdiyev vurgulayır ki, münaqişə ədaləti şəkildə nizamlanmayana qədər Ermənistənən sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.

Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsvərvür yaradır. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsər politoloji tədqiqatlar, siyasi araşdırımlar üçün də mötəbər mənbədir.